

XANLAR BƏŞİROVU KİM TANIMIR?

O, bu gün milli rəqs sənətinin dərin bilicisi və əsl təbliğatçısıdır.

Milli rəqs sənətimiz qədim tarixə və zəngin ənənələrə malikdir. Azərbaycanda rəqs sənəti hələ eramızdan üç min əvvəl tunc dövründən insanların həyat və mövişində, adət-ənənəsində müəyyən mövqə tutmuşdur. Bu məlumatlar tarixi-etnoqrafik araşdırımlar nəticəsində məlum olmuşdur. Xalqımız yaratdığı rəqsləri zaman-zaman cilalamış, zənginləşdirmiş, formalasdırılmış, ənənələr daxilində qorumuş, mədəniyyətində yaşatmış, inkişaf etdirmiş və sonrakı dövrlərə ötürmüştür. Rəqslər milli bayramların, kütłəvi xalq tamaşalarının, el şənliklərinin, toy-büsətin məzmun və mahiyyətini gözəlləşdirmiş, dəyərini artırmışdır.

1935-ci ildə müsabiqə yolu ilə ilk rəqs ansamblı yaradılıb və Xalq Maarif Evinin nəzdində fəaliyyət göstərib, 1936-ci ildə Azərbaycan Dövlət Filarmoniyası yaranarkən həmin ansambl ora keçirilib. Dahi Üzeyir Hacıbəyli çoxdanki arzusunu həyata keçirərək filarmoniyada xor yaradıb. Xor və rəqs ansamblı ayrıca fəaliyyət göstərib. 1938-ci ildə rəqs qrupu daha da genişlədirilib və xorla birləşdirilərək Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı halına götərilib. Beləliklə 1938-ci ildə SSRİ-nin paytaxtı Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərinə Dövlət Mahnı və Rəqs ansamblı da göndərilir və çox böyük nailiyyətlər qazanılır. Həmin dövrdən indiyə qədər yaradılan, geniş fəaliyyət göstərən rəqs ansambllarında milli rəqslərimizə quruluşlar verilməklə bu sənət daha da zənginləşmiş və bu sahədə böyük sənətkarların yetişməsinə geniş şərait yaratmışdır. Bu sıradə Hacı Ağazadə, Böyükəğa Atababayev, Məhərrəm və Fərəc Cavanşirov qardaşları, Gülrəh Zahidova, Maxay İzzailov, Psixadze, Sara Mirəliyeva, Hənife Şəfi Ələsgorov, Münevver Dadaşzadə, Leyla Bədirbəyli, Rufa Səfərova, Qüdsiyyə Qafarova, Fizzə Hənifəyeva, Əlibaba Abdullayev, Nəsibə Məmmədova, Tutu Həmidova, Əminə Dilbazi, Şəfiqə Əmirova, Böyükəğa Məmmədov, Roza Cəlilova, Xumar Zülfüqarova, Aliyə Ramazanova, Əlikram Aslanov, Kamil Dadaşov, Ramiz Məmmədov, Qorxmaz Qurbanov, Nailə Mahmudova, Əhmədağa və Nadir Məmmədov qardaşları, Adil Rəhimov, Rafiq Əzizov, Ramiz Eynullayev, Tələt Ağalarov, Azad Hüseynov, Zemfira Həsənova, Əkbər Həsənov, Əvəz Rəhimov, Nisə Rəhimova, Əliağa Yəhyayev, Yusif Qasimov, Səbinə Qasimova, Fərhad Vəliyev, Xanlar Bəşirov və bağqalarının adları daim qeyd olunmalıdır.

Bu yazıda X.Bəşirov haqqında danışacaq. O, ləyaqətli, şərəfli və fərəh yaranan saf, parlaq ömrünü milli rəqs sənətinə həsr edib. Bu adam hazırda da canı, vətəni, doğmaları qədər sevdiyi xalq rəqslərimizin dərin bilicisi olaraq, ayıq-sayıq şəkildə bu sənətin keşikçisi, qoruyucusu, mühafizəcisi və xalis təbliğatçısıdır. Tam cəsarətlə deyə bilərik ki, o rəqs sənətimizin xilaskarı kimi bir missiyanın daşıyıcısıdır. Xanlar milli rəqs sənətimizə yad əllərin uzanmasına, bəd nəfəslərin dəyməsinə, təhrifə yol verilməsinə, səhv təbliğ olunmasına qarşı amansızdır. O, xalqsevər, vətənpərvər və mənsub olduğu millətə sadıq olduğu üçün xalqın yaratdığı, ustادı Ə.Abdullayevin qurulus verdiyi bütün rəqslərin qorunması yolunda yüksək fədakarlıq göstərir.

Xanlar Əyyub oğlu Bəşirov 1957-ci il mayın 22-də Xanlar (hazırda Goy-göl) şəhərində anadan olmuşdur. SSRİ-də heyvandarlıq (camışçılıq) üzrə ən böyük alım kimi tanınan Əyyub Bəşirov o dövrdə həmin şəhərə ezam olunmuş və elmi-tədqiqat institunda çalışmışdı. Xanlargılınlı ailəsi 1957-1967-ci illərdə Xanlar şəhərində yaşamışdır. X.Bəşirov I-IV siniflərdə doğulduğu şəhərdə, III sinifdə Bakıdakı 40 sayılı məktəbdə, V sinifdə Moskvada, VI-VII siniflərdə Bakıdakı 160 sayılı, VII sinifdə 212 sayılı məktəbdə oxu-



yub. Sonra peşə-texniki məktəbə daxil olub və IX sinfi burada bitirib.

Rəqso olan həvəs onu 1971-ci ildə Mərkəzi Pioner və Məktəblilər Sarayındakı (hazırda Uşaq və Gənclərin Mərkəzi Yaradıcılıq Sarayı) "Cüçələrim" rəqs ansamblına götirir və o, burada Böyükəğa Məmmədovdan 2 il rəqs sənəti qaydalalarını öyrənir. Sonra 2 il də, o vaxtlar 26-lar adlanan mədəniyyət sarayında B.Məmmədovun rəhbərlik etdiyi "Azərbaycan süvenirləri" özfəaliyyət rəqs ansamblında oynayaraq rəqs sənətinə daha çox bağlanır.

X.Bəşirov: "III sinifdə oxuyarkən Bakıda ana nənəmgildə qalırdım. Dayım, əməkdar artist, məşhur rəqqas Rafiq Əzizov məni çalışdığını Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının məşqlərinə aparırdı. Xatirimdədir ki, o, ansambl Gəncəyə səfər gedərkən məni də özüylə ora aparmışdı. O vaxta qədər iştirak etdiyim məşqlər və Gəncədəki konsertlər məni həmişəlik milli rəqs sənətimizə bağladı. Rəqqasların düz, şüx qaməti, çevik hərəkətləri, cəld firlənmələri, üzlərdəki mimika və s. incəliklər mənə maraqlı gəlir və rəqs sənətinə daha çox cəlb edirdi. Uşaq olsam da özümü onlarla birləşdə səhnədə təsəvvür edirdim. Lakin bunlar hələ arzu idi. IV sinifi Xanlar şəhərində

oxudum. 1972-ci il günlərin birində dayıma dedim ki, rəqqas olmaq istəyirəm. Dayım gülümsünüb dedi ki, artıq gecdir, 15 yaşın var. Lakin sözümüz də yerə salmadı və məni B.Məmmədovun yanına aparıb dedi ki, bunu yoxla gör, bir şey alınmasa, başqa sahəyə getsin. Böyükəğa müəllim məni öz rəqs kollektivinə götürdü. Uşaqlar arasında boyum hamisində uca idi, utanırdım. Lakin sənətə olan həvəs məni tab gotirməyə, ən əsasi öyrənməyə sövq edirdi".

1974-cü ildə Xanları Dövlət Mahnı və Rəqs Ansamblına işə götürürlər. Balet-meysterlər Nailə Mahmudova və Qorxmaz Qurbanov yüksək enerji ilə çalışırlar. Onlar həm də solist kimi çox məşhur idilər. Tamaşaçılar o illərdə bu ansamblın konsertlərinə həvəslə golurlar, maraqla tamaşa edir və alqışlayırlar. Q. Qurbanov Xanların anasının xalası ogludur. O, 1960-ci illərdə və 1970-ci illərin əvvəllerində populyar rəqqas kimi Azərbaycanın və Qafqaz respublikalarının incəsənət aləminin və tamaşaçıların ən çox diqqətində olan bir sənət adamı idi. O, xarici ölkələrdəki səfərlərdə böyük uğurlar qazanmışdı. Q.Qurbanov Opera və Balet Teatrının balet truppası ilə də xarici ölkə səfərlərində göndərilir, bəstəkar Rauf Hacıyev "Qaytağı"na hazırlanmış qu-

ruluşda solist kimi çıxış edirdi. O, bütün rəqs hərəkətlərimizi yaxşı mənimmiş, yüksək seviyyəli bir rəqqasa, əvəzolunmaz soliste çevrilmişdi. O, diz üstə sürüşməni, diz üstə yerdə və havada dairəvi firlənməni, ayaq dırnaqları üstə hərəkətləri, qaçaraq diz üzətə düşməyi ustalıqla yerinə yetirirdi. Bu rəqqas səhnədə əsl möcüzə yaradırdı.

Q.Qurbanov 1970-ci illərin əvvəllərində Dağıstan Respublikasının "Ləzginka" rəqs ansamblına solist dəvət olunmuşdu. Belə bir sənətkara orada təlabat var idi.

Xanlar Qorxmaz kimi bir rəqqasın maraqlı oyunundan, "tryuk" kimi yüksək bacarığından, hər dəfə səhnədə necə al-qışlarla qarşılıqlıdan, şan-şöhrətindən qırur duymuş və sənətə daha ürəkdən bağlanmışdı. Bu bir faktdır ki, Xanların özünə qarşı son dərəcə tələbkar olmasında, rəqs sənətində özünü tapmasında, öz yerini təyin etməsində, nəhayət yüksək peşəkarlığı nail olmasında Qorxmazın şan-şöhrətinin və böyük ustalığının xüsusi təsiri olmuşdur. Q.Qurbanov öz yaşıl-larının və davamçılarının əsl sevimliyi, örnəyi və qırur mənbəyi idi. Əslində elə Q.Qurbanov bu gün də həmin seviyyə ilə qəbul olunur və xatırlanır. Çox heyif ki, belə əvəzolunmaz sənətkarlar tele-ekranlarda təbliğ olunmur. Axi, belə rəqs ustaları hələ-hələ yetişmir. Onların haqqında telefilmlər çəkilməlidir. Nə qədər ki, Qorxmaz kimi təcrübəli sənətkarlar sağdırular, tez-tez müsahibə alınmalı, təcrübələri təbliğ olunmalıdır. Sonra geç olacaq.

1974-cü ildə Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri bəstəkar Telman Hacıyev, baletmeysterlər Q.Qurbanov və N.Mahmudova rəqqaslar arasında baxış keçirir və X.Bəşirov solist seçilir. Beləliklə, Xanlar 1974-1977-ci illərdə bu ansamblın solisti olaraq Ə.Abdullayevin quruluş verdiyi "Nazələmə", "Cənlik" və "Əmək" rəqslərində solist kimi məşhurluq qazanır. O, "Vətən" cəmiyyətinin xəttile ansamblın solisti kimi Belçikanın Brüssel şəhərində səfərdə olur. Bu onun xarici ölkəyə ikinci səfəri idi. Birinci səfərə isə 1975-ci ildə "Azərbaycan süvenirləri" rəqs ansamblı ilə Finlandiya ölkəsinne getmişdi. O zaman o, artıq mahnı və rəqs ansamblının solisti idi. B.Məmmədov filarmoniya rəhbərliyindən xahiş edərək X.Bəşirov üçün icazə almış və özləriyle solist kimi səfərə aparmışdı.

X.Bəşirovun fikirlərində: "Sənət məşqlərde formalasır və yalnız səhnələrdə, səfərlərdə öz yerini alır, bərkiyir və inkişaf edir". Əlavə etmək lazımdır ki, rəqs sənəti sonsuz həvəs, məhəbbət, səbr, dözmə, mətanət, cəsərət, özüne inam və yüksək enerji tələb edir.

2018-ci ilin oktyabr ayında X.Bəşirovun rəqs sənətində olmağının 46 ili tamam olur. Onun iki ili özfəaliyyət, 44 ili peşəkar rəqs sənətinə aiddir.

X.B.: 1977-ci ildə Avstriya səfəri ərəfəsində hərbi xidmət üçün mənə çəqirış vərəqəsi geldi. Ansamblın bütün sololları mənə aid idi. "Dostluq" cəmiyyətinin xəttilə səfərə göndərilən qrupun rəhbəri Bəstəkar Tofiq Quliyev idi. Rəhberimiz Q.Qurbanov ona məlumat verib ki, solistimiz əsgər gedir. T.Quliyev Respublika Hərbi Komissarı, Sovet ittifaqı qəhrəmanı, general Murtuz Quliyevə müraciət etdi və Qorxmazla məni onun yanına göndərdi. General bizi qəbul etdi, ayağa durub qarşılıdı, Qorxmazla görüşdü, mənimlə tanış olub dedi: "Sən sənət adamısan, gedib Rusiya çöllərində itibatacaqsan, Bakıda bizim hərbi ansambla get, səni yoxlasınlar". Mən səhəri gün Bakı Zabitlər Evinin hərbi mahnı və rəqs ansamblına getdim. Məni yoxladılar və məktub yazıb Bilecəri hərbi çağırış mənteqəsinə göndərdilər.

(Davamı var)

Əhsən RƏHMANLI